

Nokia C2-03/C2-06 İstifadeçi təlimatı

Mündəricat**Təhlükəsizlik 4****Cihazın işə salınması 5**

İki SIM kartlı telefonunuz	5
Düymələr və hissələr	5
SIM kartı və batareyanı daxil edin	6
İkinci SIM kartı daxil edin	7
Yaddaş kartını daxil edin	8
Batareyanın doldurulması	9
Qayıışı taxmaq	10
Telefonu yandır və ya söndür	10
GSM antenna	11

Əsas istifadə 11

Giriş kodları	11
İstifadə ediləcək SIM kartı seçin	12
Ekranı və düymələri kilidləyin	13
Toxunuş ekranı ilə əməliyyatlar	13
Proqramı açmaq və ya funksiyanı yandırmaq üçün barmaqla silin	14
İndikatorlar	14
Kontaktları və ya mesajları köhnə telefonuzdan nüsxələmək	15
Zəngin, mahnının və ya videonun səsini dəyişmək	16

Zənglər 16

Zəng etmək	16
Son yığılmış nömrəyə zəng etmək	16
Buraxılmış zənglərə baxmaq	17

Kontaktlar 17

Ad və telefon nömrəsini saxlayın	17
Sürətli yığımdan istifadə	17

Mətn yazılması 18

Mətn daxilətmə rejimləri arasında keçid	18
Ənənəvi mətn daxilətməsi ilə yazmaq	19

Proqnozlu mətn daxil edilməsindən istifadə	19
--	----

Mesaj xidmətləri 20

Mesaj göndərmək	20
Multimedia mesajı əldə et	20
Səs mesajlarına dinləmək	21
Audio mesajı göndərmək	21

Telefonunuzu şəxsləşdirin 22

İş masası haqqında	22
İş masasının fərdiləşdirilməsi	22
Telefonunuzun çağırış tonlarını şəxsləşdirin	23

Vaxtın idarə edilməsi 24

Vaxtı və tarixi dəyişmək	24
Zəngli saatin qurulması	24
Görüşü əlavə etmək	24

Əlaqə 24

Bluetooth	24
USB məlumat kabeli	26

Musiqi və audio 26

FM radio	26
Media pleyer	28

Şəkillər və videolar 28

Şəkil çəkmək	28
Video çəkilişi	28
Şəkli yaxud videonu göndərmək	29

Web 29

Veb-brauzer haqqında	29
İnternetdə naviqasiya	30
Veb sahifəsini telefonunuzun ekranına sığışdırın	30
Əlfəcin əlavə edin	31
Naziqasiya tarixçəsinizi silin	31

Onlayn dostlarınızla əlaqədə olun 31

İcmalar haqqında	31
------------------	----

Poçt və çat 32

Poçt haqqında	32
E-poçt göndərmək	32
Poçtu oxumaq və cavablamaq	32
Çat haqqında	33
Dostlarınızla çat	33

Xəritələr 33

Xəritələr haqqında	33
Xəritədə cari olduğunuz yeri seçin	34
Yeri tapın	34
Yerinizi və ya ünvanınızla paylaşın	35
Piyada marşrut yaradın	35

Nokia Ovi xidmətləri 35

Nokia Ovi xidmətlərinin mümkünlüyü və qiymətləri	35
Nokia-nın Ovi xidmətlərinə giriş	36

Yardım 36

Dəstək	36
Məsləhətlər xidmətinə əbunə olun	36
Telefonu proqram təminatını yeniləyin	36

Ətraf mühiti qoruyun 39

Enerjiyə qənaət	39
Tullantıların təkrar istifadəsi	39

Məhsul və təhlükəsizlik üzrə məlumat 40

İndeks 46

Təhlükəsizlik

Bu sadə göstərişləri oxuyun. Bu göstərişlərə əməl olunmaması təhlükəli və ya qeyri-qanuni ola bilər. Daha ətraflı məlumat üçün istifadəçinin təlimatının tam mətnini oxuyun.

QADAĞAN EDİLƏN YERLƏRDƏ SÖNDÜRÜN



Simsiz telefonların istifadəsinə icazə verilmədiyi hallarda və ya bunun nəticəsində maneə və ya təhlükə törədilə bilərsə, məsələn, təyyarədə, xəstəxanada və ya tibbi cihazların, yanacağın, kimyəvi maddələrin və ya partlayıcıların yaxınlığında telefonu söndürün. Məhdud ərazilərə dair bütün təlimatlara əməl edin.

YOL TƏHLÜKƏSİZLİYİ BİRİNCİ GƏLİR



Bütün yerli qanunlara riayət edin. Avtomobili idarə edərkən əllərinizi idarə üçün boş saxlayın. Avtomobili idarə edərkən siz ilk növbədə yol təhlükəsizliyi qaydalarını düşünməlisiniz.

MÜDAXİLƏ



Bütün simsiz telefonlar maneələrə həssas ola bilər və bu onların iş keyfiyyətlərinə təsir göstərə bilər.

KEYFİYYƏTLİ XİDMƏT



Yalnız müvafiq ixtisasa malik olan işçilər bu məsulu quraşıdır və ya təmir edə bilər.

CİHAZINIZI QURU SAXLAYIN



Sizin telefon suya davamlı deyil. Onu quru vəziyyətdə saxlayın.

EŞİTMƏ QABİLİYYƏTİNİZİ QORUYUN



Qulaqlığa orta səs səviyyəsində qulaq asın və dinamikdən istifadə olunarkən cihazı qulağınıza yaxın tutmayın.

Cihazın işe salınması

İki SIM kartlı telefonunuz

Siz iki SIM kart daxil edə bilərsiniz.

İki SIM kartlı telefonunu bəzi üstünlükləri


- Müxtəlif xidmət təchizatçılarının xidmətlərindən istifadə edərkən qənaət edə bilərsiniz.
- Bir telefon nömrəsini fərdi zənglər üçün, obirisini isə iş üçün istifadə edin, ancaq bir telefon içində.
- Xidmət təchizatçıları arasında şəbəkənin əhatə dairəsi dəyişmələrindən çəkinin.

Cihaz istifadədə olmadıqda hər iki SIM kart eyni vaxtda mümkün olur, lakin SIM kartın biri aktiv olduqda, məsələn, zəng etmək üçün, digər kartdan istifadə mümkün olmur.

Yalnız bir SIM kartınız varsa, onu SIM1 kart yerinə daxil edin. Bəzi xüsusiyyətlər və xidmətlər yalnız SIM1 saxlayıcısındakı SIM kartdan istifadə etdikdə mövcud ola bilər. Yalnız SIM2 saxlayıcısında SIM kart varsa, siz yalnız fəvqəladə zənglər edə bilərsiniz.

GPRS bağlantısını arxa planda açmaq mümkün deyil. Proqram GPRS bağlantısından istifadə edirsə və siz iş masasına geri qayıdırsınızsa və ya başqa bir proqrama, menyuya və ya digər görünüşə keçirsinizsə, bağlantı avtomatik bağlanır.

Düymələr və hissələr



- 1 Ekran
- 2 Zəng düyməsi
- 3 Klaviatura
- 4 Qulaqlıq
- 5 Bilək qayışı üçün yer
- 6 Səsi artırın/Şəkili böyüdən düymə
- 7 Səsi azaldan/Şəkili kiçik edən düymə
- 8 Düymələri kilidləyən düymə
- 9 Tamamlama/işəsalma düyməsi
- 10 Mikrofon
- 11 Nokia AV Connector (3,5 mm)
- 12 Mikro-USB konnektor
- 13 Adapter birləşdiricisi
- 14 Kamera linzaları. Kameranı istifadə etməkdən əvvəl linzalardan qoruyucu lentı götürün.
- 15 Dinamik
- 16 SİM kart slotu (SİM 2)

SİM kartlar arasında keçmək üçün iş masasında * basıb saxlayın.

SİM kartı və batareyanı daxil edin

! **Qeyd:** Qapaqları çıxarmazdan əvvəl cihazı söndürün və adapteri və hər hansı digər cihazı elektrik enerjisindən ayırın. Qapaqları dəyişərkən elektron komponentlərə əl vurmayın. Cihazı həmişə verilən qapaqla saxlayın və istifadə edin.

! **Mühüm:** Bu cihaz standart SİM kart ilə (şəklə bax) istifadə üçün nəzərdə tutulub. Uyğun olmayan SİM kartlardan istifadə kart və ya cihazı zədələyə bilər, həmçinin kartda saxlanılan məlumat pozula bilər. Zəhmət olmasa, mini-UICC küncü olan SİM kartdan istifadəyə dair mobil operatorunuza müraciət edin.




! **Mühüm:** SİM karta zərər dəyməməsi üçün kartı taxmazdan və ya çıxarmazdan əvvəl həmişə batareyanı çıxarın.

Bu telefon BL-5C batareyası ilə istifadə edilmək üçün nəzərdə tutulub. Həmişə orijinal Nokia batareyalarından istifadə edin.

Yalnız bir SİM kartı daxil edəndə 1 SİM kart saxlayıcısını açın.

SİM kart və onun kontaktları asanlıqla çıxışlar və ya əylmə nəticəsində zədələne bilər, o baxımdan, kartı daxil edərkən, toxunarkən və ya kənar edərkən ehtiyatlı olun.


- 1 Barmağınızı telefonun yuxarı hissəsindəki oyuqa salın və arxa örtüyü ehtiyatla qaldırıb çıxardın (1). Əgər batareyaya daxilədirsə, onu qaldırın (2).



- 2 SİM kartının saxlayıcısını açın (3) və SİM kartını qoyun və ya çıxarın (4 və ya 5). Kartın kontakt sahəsi üzəaşağı olmalıdır.




- 3 Batareyanın kontaktlarını batareyaya yeri ilə bir xətt üzrə düzün və batareyanı daxil edin (6). Arxa örtüyü dəyişmək üçün aşağı kilidləri onların oyuqlarına yönəldib (7) örtük yerini tutana qədər onların üzərinə basın (8).




İkinci SİM kartı daxil edin

İkinci SİM kartınız var, lakin başlıca SİM kartdan istifadə etmək istəyirsiniz? Telefonu söndürmədən ikinci SİM kartı çıxara və ya yerinə taxa bilərsiniz.



- 1 SİM2 pəncərəsi kimi markalanmış xarici SİM kartın yerləşdiyi yerin **SİM 2**.
- 2 Kontakt tərəfin üzü yuxarı olduğunu yoxlayın və SİM kartı daxil edin. Kartı yerinə oturana kimi onu içəri salın. Slotun qapağını bağlayın.


İkinci SİM kartını çıxardın



Yaddaş kartını daxil edin

Yalnız Nokia tərəfindən təsdiqlənmiş bu cihaz üçün uyğun olan yaddaş kartlarından istifadə edin. Uyğun olmayan yaddaş kartının istifadəsi yaddaş kartını, habelə cihazı zədələyə bilər, həmçinin kartda saxlanılan məlumat pozula bilər.

Telefonunuz qədər yaddaş həcmi ilə yaddaş kartlarını dəstəkləyir 32 GB.




- 1 Batareya yükləyəni divar elektrik oyuğuna qoşun.
- 2 Adapteri telefona qoşun.
- 3 Telefon tam yükləməni göstərdikdə adapteri cihazdan, sonra isə divar rozetkasından ayırın.

Batareyanı müəyyən müddət ərzində yükləməyə ehtiyac yoxdur və siz telefondan yükləndiyi zaman istifadə edə bilərsiniz.

Batareya tam boşaldıqda ekranda batareyanın doldurulması indikatorunun görünməsi və ya zəng edilməsi üçün bir neçə dəqiqə tələb oluna bilər.

Batareya uzun müddət istifadə edilmədikdə, onu doldurmağa başlamaq üçün adapteri cihaza taxmaq, sonra ayırmaq və təkrar taxmaq lazım gələ bilər.

Qayıışı taxmaq



Bilərziyi ayr-ayrı əldə etmək olar.


Telefonu yandır və ya söndür

Enerji düyməsinə basın və saxlayın .



Siz xidmət təminatçısından konfigurasiya parametrlərini almaq üçün dəvət oluna bilərsiniz. Bu şəbəkə xidməti haqqında əlavə məlumat üçün şəbəkə xidməti təminatçınız ilə əlaqə saxlayın.

GSM antenna



Antenna sahəsi işarələnib.

Antenna istifadədə olduğu zaman ona toxunmaqdan çəkinin. Antenaya toxunma rabitə keyfiyyətinə təsir edir və əməliyyat zamanı cihazın daha çox enerjiden istifadəsi batareyanın ömrünü azalda bilər.

Əsas istifadə

Giriş kodları

PIN və ya PIN2 kodu	Bu kod SIM kartınızı icazəsiz istifadədən qoruyur və ya bəzi imkanlara daxil olmaq üçün tələb olunur.
---------------------	---

(4-8 rəqəmlər)	Cihazınızı açdığınız zaman PIN kodun yığılmasını tələb edilməsinə qura bilərsiniz. Əgər kodlar SIM kartınızla təmin olunmayıbsa və ya onları yaddan çıxarmısınızsa, xidmət təminatçınızla əlaqə saxlayın. Əgər kodu ardıcıl olaraq üç dəfə yanlış daxil etsəniz, PUK və ya PUK2 kodu ilə bloku açmaq lazım olacaq.
PUK və ya PUK2 kodu (8 rəqəm)	Bu PIN və ya PIN2 kodun blokunu açmaq üçün tələb olunur. Əgər kodlar SIM kartınızla təmin olunmayıbsa, xidmət təminatçınızla əlaqə saxlayın.
IMEI nömrəsi (15 rəqəm)	Bu şəbəkədə etibarlı cihazları müəyyənləşdirmək üçün istifadə edilir. Məsələn, oğurlanmış cihazlar şəbəkə vasitəsilə bağlanıla bilər. IMEI nömrəsini öyrənmək üçün, yığın *#06#.
Kilid kodu (təhlükəsizlik kodu) (min. 4 rəqəm və ya hərif)	Bu cihazınızı icazəsiz istifadədən mühafizə etmək üçün kömək edir. Cihazınızı açdığınız zaman təyin etdiyiniz kilid kodun yığılmasını tələb edilməsinə qura bilərsiniz. Adi kilid kodu 12345 kimidir. Kodu gizli və cihazınızdan ayrı, ondan uzaq bir yerdə saxlayın. Əgər kod yadınızdan çıxarsa və cihazınız bloklanarsa, cihazınıza texniki xidmət göstərmək lazım olacaq. Əlavə tariflər tətbiq oluna bilər və cihazınızdakı bütün şəxsi məlumatınız silinə bilər. Ətraflı məlumat üçün Nokia Care Point məntəqəsinə yaxud cihazın dilerinə müraciət edin.

İstifadə ediləcək SIM kartı seçin

Çıxan zənglər, mesajlar və mobil məlumat üçün istifadə ediləcək SIM kartı seçə bilərsiniz. SIM kartlarına ad versəniz siz, misal üçün, hansının iş və ya şəxsi nömrə olduğunu dərhal görə bilərsiniz.

Menyu > SIM meneceri seçin.

Aşağıdakılardan seçin:

Hər dəfə soruş — Həməşə çıxan zənglər, mesajlar və mobil məlumat üçün istifadə ediləcək SİM kartı seçin.

SIM1 — Çıxan zənglər, mesajlar və mobil məlumat üçün istifadə etmək üçün daxili SİM kart saxlayıcısında olan SİM kartı seçin.

SIM2 — Çıxan zənglər, mesajlar və mobil məlumat üçün istifadə etmək üçün xarici SİM kart slotunda olan SİM kartı seçin.

SİM kartın adının dəyişdirilməsi

Seçin və saxlayın **SIM1** və ya **SIM2**, və pop-up menyusundan, seçin **Adını dəyişdir**.

İşarə:SİN menecerini iş masasından açmaq üçün * basıb saxlayın.

Ekranı və düymələri kilidləyin

Telefon cibinizdə və ya çantanızda olarkən təsadüfi zənglərin edilməməsi üçün telefonunuzun düymələrini və ekranını kilidləyin.

Düymə kilidi açarını sürüşdürün.

İşarə:Düymə kilidi açarı mümkün deyilsə, cihazın düymələri və ekranı açmaq üçün bitirmə düyməsini basın və **Kilidi aç** seçin.

Toxunuş ekranı ilə əməliyyatlar


Toxunuş ekranının istifadəçi interfeysindən toxunuş ekranına yavaşca vuraraq yaxud vurub saxlayaraq istifadə edin.

Programı və ya digər ekran elementini açmaq

Programın yaxud elementin üzərinə vurun.

Elementin xüsusi seçimlərinə giriş

Elementin üzərinə vurub onu saxlayın. Mümkün seçimlərlə peyda olan menyu açılır.



Siyahıda yaxud menyuda keçid

Barmağınızı ekranda saxlayın, onu tez yuxarı və ya aşağı sürüşdürün və sonra barmağınızı qaldırın. Ekrandakı məzmun barmağınızı buraxdığınız zaman aldığı sürətlə hərəkətə gəlir. Diyirləmə siyahısından elementi seçmək və hərəkəti dayandırmaq üçün elementin üzərinə yavaşca vurun.



Diyirləmə

Barmağınızı ekranda saxlayın və istədiyiniz istiqamətdə davamlı şəkildə sürüşdürün.



Proqramı açmaq və ya funksiyanı yandırmaq üçün barmaqla silin

Kök ekranda barmaqla sola və ya sağa silib proqramları açmaq və ya funksiyaları yandırmaq olar.

Proqramı və ya funksiyanı barmaqla silib açmaq üçün təyin edin

Seçin Menyü > Parametrlər > Qısa yollarım > Sürüşdürmə hərək., və barmaqla silinmə istiqaməti və istədiyiniz funksiyon və ya imkanı seçin.

İndikatorlar



Sizin SIM1-ə göndərilən oxunmamış mesajlarınız var.

Sizin SIM2-ə göndərilən oxunmamış mesajlarınız var.

Sizin SIM1 və SIM2-yə göndərilən oxunmamış mesajlarınız var.

-  Sizin SIM1-ə göndərilməmiş, ləğv olunmuş yaxud göndərmədə uğursuz mesajlarınız var.
-  Sizin SIM2-ə göndərilməmiş, ləğv olunmuş yaxud göndərmədə uğursuz mesajlarınız var.
-  Sizin SIM1 və SIM-yə göndərilməmiş, ləğv olunmuş yaxud göndərmədə uğursuz mesajlarınız var.
-  Klaviatura kilidlənib.
-  Telefon daxil olan zənglər yaxud mətn mesajları üçün zəng çalır.
-  Zəngli saat qurulub.
-  və ya  Telefon GPRS yaxud EGPRS şəbəkəsində SIM1 ilə qeydiyyatdadır.
-  və ya  Telefon GPRS yaxud EGPRS şəbəkəsində SIM2 ilə qeydiyyatdadır.
-  və ya  SIM1-dən GPRS yaxud EGPRS bağlantısı açıqdır.
-  və ya  SIM2-dən GPRS yaxud EGPRS bağlantısı açıqdır.
-  və ya  SIM1-dən GPRS yaxud EGPRS bağlantısı dayandırılıb (gözləmədədir).
-  və ya  SIM2-dən GPRS yaxud EGPRS bağlantısı dayandırılıb (gözləmədədir).
-  Bluetooth aktivləşdirilib.
-  SIM1-ə bütün daxil olan zənglər digər nömrəyə yönəlir.
-  SIM2-yə bütün daxil olan zənglər digər nömrəyə yönəlir.
-  SIM1 və SIM-2-yə bütün daxil olan zənglər digər nömrəyə yönəlir.
-  Cari aktiv profil vaxtla nizamlanır.
-  Telefona qulaqlıq qoşulub.
-  Telefon USB məlumat kabeli ilə başqa bir cihaza qoşulub.

Kontaktları və ya mesajları köhnə telefonuzdan nüsxələmək

Əvvəlki Nokia telefonuzdan məzmununuzu nüsxələmək və yenitelefonuzu tez istifadə etməyə başlamaq istəyirsiniz? Kontaktları, təqvim qeydlərini və mesajları yeni telefonuzda pulsuz köçürə bilərsiniz.



- 1 Hər iki telefonda Bluetooth-u aktiv edin.

- Menyu > Parametrlər > Qoşulma qab-əti > Bluetooth seçin.
- 2 Menyu > Parametrlər > Sinx və rez. nüs. seçin.
- 3 Telef. dəyişdirici > Buraya sur. çıxar seçin.
- 4 Nüsxələniəcək məzmunu və Bitti seçin.
- 5 Əvvəlki telefonuzu siyahıdan seçin.
- 6 Əgər digər telefon keçid kodunu tələb edirsə, onu daxil edin. Özünü təyin edə biləcəyiniz keçid kodu hər iki telefonda daxil olunmalıdır. Bəzi telefonda keçid kodu sabitdir. Ətraflı məlumat üçün digər telefonun istifadəçi təlimatına baxın.
Keçid kodu yalnız cari bağlantı üçün etibarlıdır.
- 7 Lazım olarsa, qoşulma və nüsxələmə sorğularına icazə verin.

Zəngin, mahnının və ya videonun səsini dəyişmək

Səs düymələrindən istifadə edin.

Quraşdırılmış dinamik telefonunuzu qulağınıza yaxın əlinizdə saxlamayaraq danışmaq və dinləmək imkanını verir.

Zəng zamanı ucadanışanı aktivləşdirmək

Səsucald seç.

Zənglər

Zəng etmək

- 1 Sürüngəci açın.
- 2 İş masasında telefon nömrəsini daxil edin.
Nömrəni silmək üçün **Sil** seçin.
Beynəlxalq zənglər üçün + simvolus (beynəlxalq giriş kodunu əvəz edir) üçün iki dəfə * seçin və ölkə kodunu, ərazi kodunu (lazım olduqda önündə 0 olmadan) və telefon nömrəsini daxil edin.
- 3 Zəng düyməsini basın.
- 4 Dəvət edildikdə, istifadə ediləcək SIM kartı seçin.
- 5 Zəngi bitirmək üçün tamamlama düyməsini basın.

İşarə: Sürüngəc bağlandıqda və iş masasında  göründükdə, telefon nömrəsini daxil etmək üçün virtual klaviaturadan istifadə etmək üçün  seçin.

Zəng qəbul etdiyinizsə, istifadədə olan SIM kart göstərilir.

Son yığılmış nömrəyə zəng etmək

Zəng etdiyiniz şəxs zənginizə cavab vermir? Zəngi təkrarlamaq asandır.

- 1 İş masasında zəng düyməsini basın.
- 2 Nömrəyə keçin və zəng düyməsini basın.
Dəvət edildikdə, istifadə ediləcək SIM kartı seçin.

Buraxılmış zənglərə baxmaq

Buraxılmış zəngin kimin etdiyini görmək istəyirsiniz?

İş masasında **Göstər** seçin. Zəngedənin adı kontakt siyahısında saxlanılıbsa, o ekranda göstərilir.

Buraxılmış və qəbul olunmuş zənglər yalnız şəbəkə tərəfindən dəstəkləndiyi və telefon işə salınmış və şəbəkə xidmətinin əhatə dairəsində olduğu halda qeydə alınır.

Kontakta yaxud nömrəyə təkrar zəng

Kontaktı və ya nömrəni seçin və zəng düyməsini basın.

Buraxılmış zənglərə sonradan baxmaq

Menyu > Kontaktlar > Jurnal və Cavabsız zənglər seçin.

Kontaktlar

Ad və telefon nömrəsini saxlayın

Menyu > Kontaktlar seç.

Yenisini əlavə et seçin və telefon nömrəsini daxil edin.

Dəvət edildikdə, kontakta harada saxlayacağınızı seçin.

Kontaktın təfəsilatlarını əlavə və ya redaktə etmək

- 1 Adlar və kontakta seçin.
- 2 Seçimlər > Detal əlavə et seçin.

İşarə:Kontakta zəng tonunu və ya şəkli əlavə etmək üçün kontakta və **Seçimlər > Detal əlavə et > Multimedia** seçin.

Sürətli yığımdan istifadə

Ən çox istifadə etdiyiniz telefon nömrələrini telefonunuzun rəqəm düymələrinə təyin etdiyiniz zaman dostlarınıza və ailənizə tez zəng edə bilərsiniz.

Siz yalnız telefonunuzda və ya daxili SIM kart saxlayıcısında olan SIM kartda saxlanmış kontaktlar üçün sürətli yığımdan istifadə edə bilərsiniz.

Menyu > Kontaktlar > Sür. nömr. yığ-rı seçin.

Telefon nömrəni rəqəm düyməsinə təyin etmək

- 1 Rəqəm düyməsini seçin. 1 səs poçtunun qutusu üçün saxlanılıb.
- 2 Nömrəni daxil edin yaxud kontaktı axtarın.

Rəqəm düyməsinə təyin olunmuş telefon nömrəsini silmək və ya dəyişmək

Rəqəm düyməsini basıb saxlayın və peyda olan menyudan **Sil** yaxud **Dəyişdir** seçin.

Zəng etmək

İş masasında istədiyiniz rəqəm düyməsini basıb saxlayın.

Sürətli yığımı söndürmək

Menyu > Parametrlər seçin və Zəng et > Sürətli nömrə yığımı.

Mətn yazılması

Mətn daxiletmə rejimləri arasında keçid

Mətn yazarkən, siz ənənəvi  və ya proqnozlu  mətn daxiletməsindən istifadə edə bilərsiniz.

ABC, abc və **ABC** hərif sətirlerini göstərir. 123 rəqəm rejiminin aktivləşdirildiyini göstərir.

Sadələşdirilmiş mətn daxiledilmə müvqəsini aktiv və ya deaktiv etmək

Seçin **Seçimlər** > **Proqnoz** > **Proqnoz yanır** yaxud **Proqnozu söndür**. Bütün dillər proqnozlaşdırılmış mətn daxiletmə ilə dəstəklənmir.

İşarə registrləri arasında keçid

Basın #.

Rəqəm rejiminin kilidini aktivləşdirmək

Basıb saxlayın #, və seçin **Nömrə rejimi**. Məktub rejimə qayıtmaq üçün basıb saxlayın #.

İşarə:Fərdi rəqəmi cəld daxil etmək üçün müvafiq rəqəm düyməsini basıb saxlayın.

Yazı dilini təyin etmək

Seçimlər > **Yazı dili** seçin.

İşarə:Rəqəm rejimini aktivləşdirmək, proqnozlu mətn daxiletmə rejimini aktivləşdirmək və qeyri-aktiv etmək və ya yazı dilini seçmək üçün # basıb saxlayın və müvafiq seçimi edin.

Ənənəvi mətn daxiletməsi ilə yazmaq

- 1 Arzu edilən simvol görünənə kimi rəqəm düyməsini (2-9) davamlı basın.
- 2 Növbəti simvolu daxil etmək. Eyni düymədə yerləşirsə, cursor görünənə kimi gözləyin və ya kursoru irəli aparın.

Mümkün simvollar seçilmiş yazı dilindən asılıdır.

Kursorun yerini dəyişmək

◀ və ya ▶ seçin və ya kursoru qoymaq istədiyiniz yerə vurun.

Ümumi durğu işarələrini daxil etmək

Davamlı olaraq 1 düyməsini basın.

Xüsusi simvol daxil etmək

?!£ və arzu olunan simvolu seçin.

Boşluq daxil etmək

0 düyməsini basın.

Proqnozlu mətn daxil edilməsindən istifadə**Proqnozlu mətn daxiletməsi ilə yazmaq**

Daxilə yerləşdirilmiş lüğət rəqəm düymələrini seçdikdə sözlər təklif edir.

- 1 Hər bir simvol üçün hər düyməni (2-9) bir dəfə basın.
- 2 Arzu edilən sözü tapmaq üçün davamlı olaraq * seçin.
- 3 Sözü təsdiq etmək üçün ▶ seçin.

Lüğətə olmayan sözü əlavə etmək

Proqnozlu mətn daxiletməsindən istifadə edərək söz daxil etdiyinizdə ? göstərilirsə, yazmaq istədiyiniz söz lüğətdə yoxdur. Siz onu lüğətə əlavə edə bilərsiniz.

- 1 **Hərfləş.** seçin.
- 2 Ənənəvi mətn daxiletmədən istifadə edərək sözü yazın.
- 3 **Saxla** seçin.

Mürəkkəb söz yazmaq

- 1 Sözü birinci hissəsini yazın. Sözü təsdiq etmək üçün kursoru irəli aparın.
- 2 Sözü ikinci hissəsini yazın və yenidən təsdiq edin.

Mesaj xidmətləri

Mesaj göndərmək

Ailəniz və dostlarınızla mətn və multimedia mesajların vasitəsilə əlaqə saxlayın. Siz şəkillərinizi, videolarınızı və vizitkalarınızı mesajınıza qoşa bilərsiniz.

Menyu > Mesajlaşma seçin.

- 1 **Mesaj yarat** seçin.
- 2 Qoşmanı əlavə etmək üçün **Seçimlər > Obyekti daxil et** seçin.
- 3 Mesajı yazın və **Davam** seçin.
- 4 Telefon nömrəsini və ya poçt ünvanını adi şəkildə daxil etmək üçün **Nömrə və ya e-poçt** seçin. Telefon nömrəsini daxil edin yaxud **El. poçt** seçib poçt ünvanını daxil edin.
- 5 **Göndər** seçin.
Dəvət edildikdə, istifadə ediləcək SIM kartı seçin.

İşarə:Xüsusi simvolu və ya emosiya işarəsini daxil etmək üçün **Seçimlər > Simvolu daxil et** seçin.

Mesajı qoşma ilə göndərmək adi mətn mesajının göndərilməsindən daha baha ola bilər. Ətraflı məlumat üçün xidmət təminatçınızla əlaqə saxlayın.

Bir mesajın simvol həddindən daha uzun mətn mesajları göndərə bilərsiniz. Uzun mesajlar iki və daha çox mesaj kimi göndərilir. Sizin xidmət provayderiniz sizdən müvafiq ödəniş tələb edə bilər.

Vurğu və digər işarələri istifadə edən simvollar və ya bəzi dil seçimləri daha çox yer tutur və bir mesaj çərçivəsində göndərilən simvolların sayını məhdudlaşdırır.

Multimedia mesaja daxil etdiyiniz element şəbəkə üçün çox böyük olarsa, cihaz avtomatik olaraq həcmi azalda bilər.

Yalnız müvafiq cihazlar multimedia mesajları qəbul edə və ekranda nümayiş edə bilər. Mesajlar müxtəlif cihazlarda fərqli görüne bilər.

Multimedia mesajı əldə et

Carı multimedia mesajın axtarış parametrlərini yoxlamaq üçün, seçin **Menyu > Mesajlaşma** və **Mesaj param-ləri > MMS > SIM1** yaxud **SIM2**, və seçin **MMS qəbulu**.

İşarə:Ev şəbəkənin xaricində multimedia mesajlarının göndərilməsi baha ola bilər. Pulu qənaətlə xərcləmək məqsədilə siz telefonunuza multimedia mesajların avtomatik yüklənilməsinə dayandıra bilərsiniz. Qiymətlər haqqında əlavə məlumat üçün şəbəkə xidmət təminatçınız ilə əlaqə saxlayın.

Xidmətdən istifadə və ya məzmunun yüklənməsi məlumat trafiki qiymətlərinə təsir edə biləcək böyük həcmdə məlumat ötürülməsinə səbəb ola bilər.

Multimedia mesajın yüklənməsi üçün parametrləri dəyişdir

- 1 **Menyu > Mesajlaşma və Mesaj param-ləri > MMS seçin.**
- 2 Seçin **SIM1** yaxud **SIM2**. Multimedia mesajı parametrləri hər iki SIM kart üçündür.
- 3 **MMS qəbulu** və aşağıdakılardan seçin:

Avtomatik — Multimedia mesajlar həmşə avtomatik olaraq yüklənir.

Əllə — Mesajlaşma mərkəzinizdən aldığınız multimedia mesajları haqqında bildirişləri əldə edirsiniz və multimedia mesajları qeyri-avtomatik qaydada yükləyə bilərsiniz.

Söndür — Multimedia mesajın yüklənməsi söndürülüb. Multimedia mesajlar haqqında bildirişləri əldə etməyin.

Bunu seçsəniz **MMS qəbulu > Əllə**, multimedia mesajları qeyri-avtomatik qaydada yükləyə bilərsiniz.

Multimedia mesajı qeyri-avtomatik qaydada yüklə

- 1 **Menyu > Mesajlaşma > Gələnlər seçin.**
- 2 Multimedia mesajı açın və **Gətir** seçin. Multimedia mesajı telefonuzə yüklənib.

Səs mesajlarına dinləmək

Cavab verə bilmədiyiniz zaman siz zəngləri səs poçtu qutunuza yönəldə və mesajlara sonradan dinləyə bilərsiniz.

Sizə səsli poçt qutusu abunəliyi lazım gələ bilər. Bu şəbəkə xidməti haqqında əlavə məlumat üçün xidmət təminatçınız ilə əlaqə saxlayın.

Siz səsli poçt qutusundan yalnız daxili SIM kart saxlayıcısında olan SIM kart ilə istifadə edə bilərsiniz.

- 1 **Menyu > Mesajlaşma > Səs mesajları və Səs poçtu nömrəsi seçin.**
- 2 Səs poçtu qutunuzun nömrəsini daxil edib **OK** seçin.
- 3 İş masasında səsli poçt qutunuza zəng etmək üçün **1** basıb saxlayın.

Audio mesajı göndərmək

Mətn mesajını yazmağa vaxtınız yoxdur? Əvəzində audio mesajı yazıb göndərin.

Menyu > Mesajlaşma seçin.

- 1 **Digər mesajlar > Audio mesaj seçin.**
- 2 Mesajı yazmaq üçün  seçin.

3 Çəkilişi dayandırmaq üçün  seçin.

4 Davam və kontaktı seçin.

Telefonunuzu şəxsləşdirin

İş masası haqqında

İş masasında siz aşağıdakıları edə bilərsiniz:

- Buraxılmış zənglər və qəbul olunmuş mesajlar barədə bildirişlərə baxmaq
- Sevimli proqramları açmaq
- Radio kimi proqramları nəzarətdə saxlamaq
- Mesajın yazılışı kimi müxtəlif xüsusiyyətlərə qısa yolları əlavə etmək
- Sevimli kontaktlara baxmaq, onlara tez zəng etmək və mesajlar göndərmək

İş masasının fərdiləşdirilməsi

Sevimli landsaftları və ya ailənizin şəkillərini iş masasının divar kağızı kimi görmək istəyirsiniz? Siz bu divar kağızını dəyişə və iş masasında elementləri qaydaya sala bilərsiniz ki, onu öz istəyinizə uyğunlaşdırasınız.

Divar kağızını dəyişmək

1 **Menyu** > **Parametrlər** və **Display** > **Divar kağızı** seçin.

2 Qovluq və şəkli seçin.

Siz həmçinin telefonunuzun kamerası ilə şəkil çəkib onu istifadə edə bilərsiniz.

İşarə:Ovi Store-dan daha çox divar kağızını yükləyin.

Proqram və ya lövhə əlavə edin

1 İş masasında basıb saxlayın və peyda olan menyudan **Görün-ü şəxsləş.** seçin.

2 Siyahıdan element seçin və **Geriye**.

Lövhəni dəyişmək

1 Dəyişmək istədiyiniz lövhəni basıb saxlayın və peyda olan menyudan **Qısa yolu dəyiş** seçin.

2 siyahıdan element seçin və **Geriye**.

İşarə:Proqram və ya lövhəni silmək üçün onun əvəzinə başqasını qoyun və ya (boş) seçin.

İşarə:Mesajlar və Kontaktlar proqramların, veb-brauzerində və ya əsas menyuda şrift ölçüsünü böyütmək üçün **Menyu** > **Parametrlər** seçin və **Display** > **Şrift ölçüsü**.

Telefonunuzun çağırış tonlarını şəxsləşdirin

Siz hər ringtonları, düymə və xəbərdarlıq tonlarını öz istəyinizə uyğunlaşdırı bilərsiniz.

Menyu > Parametrlər və Tonlar seçin.

Zəng melodiyasını dəyişmək


Ringtonu seçin və **Zəng tonu:** basın.

İşarə:Nokia-nın Ovi Store-dan daha çox ringtonları yükləyin. Ovi Store haqqında ətraflı məlumat üçün www.ovi.com veb-saytına keçin.

Ringtonu seçəndən sonra ringtonun hissəsini markalayıb hissəni özünüzün ringtonu kimi quraşdırı bilərsiniz. Original rington və ya səs klipi kopya edilmir və ya dəyişdirilmir. Quraşdırılmış ringtonları dəyişdirmək olmaz və bütün rington formatları dəstəklənmir.

İstifadə ediləcək hissəni nişanlayın

- 1 Ringtonu seçin. Dəvət olunanda, seçin **Bəli**.
- 2 Start markeri  start nöqtəsinə keçirin.
- 3 Son markeri  son nöqtəsinə keçirin.
Marker yeni nöqtəyə köçürüləndə seçiləni çalır.
- 4 Seçiləni əl ilə çaldırmaq üçün **Oyna** seçin.
- 5 **Yer. yetir** seçin.



İşarə:Seçilənlərin start və son nöqtələrini dəqiq müəyyən etmək üçün seçin  və ya  və seçib saxlayın  və ya .

Klaviatura tonun ucalığının dəyişdirilməsi

Klaviatura tonları: seçin və səs zolağını dartın.

Vaxtın idarə edilməsi

Vaxtı və tarixi dəyişmək

Menyu > Parametrlər və Vaxt və tarix seçin.

Səyahətdə saat qurşağını dəyişmək

- 1 Seçin Vaxt və tar. prmr. > Vaxt zonası:
- 2 Yerinizin saat qurşağını seçin.
- 3 Saxla seçin.

Vaxt və tarix saat qurşağına uyğun olaraq qurulur. Bu, telefonunuzun ekranında qəbul olunan mətn və multimedia mesajlarının göndərilmə vaxtının düzgün göstərilməsini təmin edir.

Məsələn, GMT -5 Nyu York (ABŞ) üçün vaxt zonasını bildirir, 5 saat Qrinvic, London (BK)-dən qərbə.

Zəngli saatin qurulması

Siz telefonunuzdan zəngli saat kimi istifadə edə bilərsiniz.

Menyu > Proqramlar > Zəngli saat seç.

- 1 Zəngli saatin vaxtını qurun.
- 2 Zəngli saati qurmaq üçün  seçin.
- 3 Zəngli saati, məsələn, hər gün eyni vaxtda səsləndirmək üçün **Param-lər > Təkrar signal > Aktiv** və günləri seçin.

Görüşü əlavə etmək

Vacib görüşlərinizi təqviminizdə saxlayın.

Menyu > Təqvim seç.

- 1 İstədiyiniz tarixə keçin və **Seçimlər > Yeni qeyd əl. et** seçin.
- 2 Element növünün sahəsini seçib **Görüş** sahələri doldurun.

Əlaqə

Bluetooth


Bluetooth bağlantısı haqqında

Menyu > Parametrlər > Qoşulma qab-əti > Bluetooth seçin.

Telefonlar, kompüterlər, qulaqlıqlar və avtomobil qarniturları kimi digər uyğun cihazlarla simsiz şəkildə qoşula bilərsiniz.

Siz bu bağlantıdan telefonunuzdan elementləri göndərmək, uyğun kompüterdən faylları köçürmək və uyğun printerlə faylları çap etmək üçün istifadə edə bilərsiniz.

Bluetooth simsiz texnologiyası olan cihazları radio dalğalardan istifadə edərək rabitə yaratdığından, birbaşa görünüş sahəsində olmağa ehtiyac yoxdur. Buna baxmayaraq, onlar bir-birindən 10 (33 fut) məsafədə olmalıdır, lakin bağlantıya divar və ya digər elektron cihazların mane olması mümkündür.



Telefonunuz kilidləndikdə yalnız icazəli cihazların bağlantısı mümkündür.

İşarə: Bluetooth parametrlərinə iş masasından daxil olmaq üçün qısa yol interfeys elementinə qısa yolu əlavə edin.

! Qeyd: Bəzi ölkələrdə Bluetooth texnologiyalarından istifadə üçün məhdudiyyətlər ola bilər. Məsələn, Fransada Bluetooth texnologiyasından yalnız qapalı məkanda istifadəyə icazə verilir. 1 iyul 2012-ci il tarixindən sonra Fransada bu məhsulun Bluetooth texnologiyalarının bayırda istifadəsinə dair məhdudiyyət A1 tərəfindən ləğv edilmişdir. Ətraflı məlumat üçün yerli hakimiyyət orqanları ilə əlaqə saxlayın.

Bluetooth-dan istifadə edərək şəkli yaxud digər məzmunu digər bir cihaza göndərmək

Şəkilləri, videoları, vizitkalı və yaratdığınız digər məzmunu kompüterinizə və ya dostunuzun uyğun telefonuna və ya cihazına göndərmək üçün Bluetooth-dan istifadə edin.

- 1 Göndəriləcək elementi basıb saxlayın və peyda olan menyudan **Göndər > Bluetooth ilə** seçin.
- 2 Qoşulma üçün cihazı seçin. Əgər istədiyiniz cihaz göstərilməyibsə, onu axtarmaq üçün seçin **Seçimlər > Yeni axtarış**. Əhatə dairəsində olan Bluetooth cihazları göstərilir.
- 3 Əgər digər cihaz keçid kodunu tələb edirsə, onu daxil edin. Özünüz təyin edə biləcəyiniz keçid kodu hər iki cihazda daxil olunmalıdır. Bəzi cihazlarda keçid kodu sabitdir. Ətraflı məlumat üçün cihazın istifadəçi təlimatına baxın.

Keçid kodu yalnız cari bağlantı üçün etibarlıdır.

Mövcud seçimlər fərqlənə bilər.

USB məlumat kabeli

Şekli telefonunuz və kompüter arasında köçürmək

Siz şəkillərinizi, videolarınızı, musiqi və digər məzmunu telefonunuz və uyğun kompüter arasında köçürmək üçün USB məlumat kabelindən istifadə edə bilərsiniz.

- 1 Telefonunuzu kompüterə qoşmaq üçün müvafiq USB kabelindən istifadə edin.
- 2 Aşağıdakı rejimlərdən seçin:

Nokia Ovi Suite — Nokia Ovi Suite kompüterinizdə quraşdırılıb.

Media köçürmə — Kompüterinizdə Nokia Ovi Suite quraşdırılmayıb. Telefonunuzu ev əyləncə sistemi və ya printerə qoşmaq istəyirsinizsə, bu rejimdən istifadə edin.

Məlumat saxlama — Kompüterinizdə Nokia Ovi Suite quraşdırılmayıb. Telefon kompüterinizdə portativ cihaz kimi görünür. Telefonunuzu başqa cihazlara, məsələn, ev və ya avtomobil stereosuna qoşmaq istəyirsinizsə, bu rejimdən istifadə edin.

- 3 Məzmunu köçürmək üçün kompüterin fayl menecerindən istifadə edin.
Kontaktlarınızı, musiqi fayllarınızı və ya şəkilləri köçürmək üçün Nokia Ovi Suite-dən istifadə edin.

Musiqi və audio

FM radio

FM radiosu haqqında

Menyu > Musiqi > Radio seçin.

Siz telefonunuzda FM radio stansiyalarını dinləyə bilərsiniz - sadəcə qulaqlığı qoşub stansiyanı seçin!

Radioya qulaq asmaq üçün cihaza uyğun qulaqlıq qoşulmalıdır. Qulaqlıq antena kimi işləyir.



Radioya dinləmək

Menyu > Musiqi > Radio seçin.

Səs səviyyəsini dəyişmək

Səs səviyyəsi düymələrindən istifadə edin.

Radionu bağlamaq

Tamamlama düyməsini basıb saxlayın.

Radionu arxa planda səsləndirmək

Seçimlər > Arxa fonda çal seçin.

Radionu arxa planda səsləndiyi zaman bağlamaq

Tamamlama düyməsini basıb saxlayın.

Radio stansiyalarını tapmaq və saxlamaq

Sevimli radio stansiyalarını axtarın və saxlayın ki, onlara sonradan asanlıqla dinləyə bilərsiniz.

Seçin Menyu > Musiqi > Radio.

Növbəti mövcud stansiyanı axtarmaq

⏮ və ya ⏭ seçib saxlayın.

Stansiyanı saxlamaq

Seçin Seçimlər > Stansiyanı saxla.

Radio stansiyalarını avtomatik axtarmaq

Seçimlər > Büt. stans. axtar seçin. Ən yaxşı nəticələr üçün küçədə yaxud pəncərəyə yaxın olduğunuz zaman axtarın.

Saxlanılmış stansiya keçid

◀ və ya ▶ seçin.

Stansiya adını dəyişmək

- 1 Seçin **Seçimlər > Stansiyalar**.
- 2 Stansiyanı seçib saxlayın və peyda olan menyudan **Adını dəyişdir** seçin.

İşarə: Stansiya birbaşa saxlanılmış stansiyaların siyahısından daxil olmaq üçün stansiyanın nömrəsinə uyğun olan rəqəm düyməsinə basın.

Media player

Mahnını səsləndirmək

Telefonunun yaddaşında və ya yaddaş kartında saxlanılan musiqini səsləndirin.

Menyu > Musiqi > Musiqim və Bütün mahnılar seçin.

- 1 Mahnını seçin.
- 2 Səsləndirməyə fasilə vermək üçün ||; davam etmək üçün ▶ seçin.

Videonu göstərmək

Telefonun yaddaşında və ya yaddaş kartında saxlanılan videonu göstərin.

Menyu > Musiqi > Musiqim və Videolar seçin.

- 1 Videonu seçin.
- 2 İfaya fasilə vermək üçün ||; davam etmək üçün ▶ seçin.

Şəkillər və videolar

Şəkil çəkmək

- 1 **Menyu > Şəkillər > Fotoaparət** seçin.
- 2 Miqyası artırmaq yaxud azaltmaq üçün səs düymələrindən istifadə edin.
- 3 Seçin .

Şəkillər Menyusu > Şəkillər > Fotoşəkillərim daxilində saxlanılır.

Kameranı bağlamaq

Bitirmə düyməsinə basın.

Video çəkilişi

Telefonunuzla şəkil çəkməkdən başqa siz həmçinin xüsusi anlarınızı video kimi çəke bilərsiniz.

Menyu > Şəkillər > Video kamera seçin.

- 1 Şəkil rejimindən video rejiminə keçmək üçün lazım olarsa,  > **Vid. kam.** seçin.
- 2 Çəkilişə başlamaq üçün  seçin.
Miqyası artırmaq yaxud azaltmaq üçün səs düymələrindən istifadə edin.
- 3 Çəkilişi dayandırmaq üçün  seçin.

Videolar burada saxlanılır **Menyu > Şəkillər > Videolarım.**

Kameranı bağlamaq

Bitirmə düyməsini basın.

Şəkil yaxud videonu göndərmək

Şəkillərinizi və videolarınızı dostlarınız və ailənizlə paylaşmaq istəyirsiniz? Multimedia mesajı və ya Bluetooth-dan istifadə edərək şəkil göndərmək.

Seçin **Menyu > Proqramlar > Qalereya.**

Şəkil göndərmək

- 1 Daxilində şəkil olan qovluğu seçin.
- 2 Göndərəcəyiniz şəkli seçin və saxlayın.
Bir neçə şəkil göndərmək üçün **Seçimlər > Qeyd et** seçin və arzu edilən şəkilləri qeyd edin.
- 3 **Göndər** və ya **Seçimlər > İşarəli-ri göndər** və istədiyiniz göndərilmə üslubunu seçin.

Video göndərmək

- 1 Daxilində video olan qovluğu seçin.
- 2 **Seçimlər > Qeyd et** seçin və videonu nişanlayın. Siz göndəriləcək bir neçə videonu nişanlaya bilərsiniz.
- 3 **Seçimlər > İşarəli-ri göndər** və istədiyiniz göndərilmə üslubunu seçin.

Web

Veb-brauzer haqqında

Menyu > İnternet seçin.

Siz telefonunuzun veb-brauzerindən İnternetdə veb-səhifələrə baxa bilərsiniz.

Vebə baxmaq üçün siz İnternetə qoşulu olmalısınız.

Xəbərdar olunanda istifadə edəcəyiniz SIM kartı seçin.

Bu xidmətlərin, tariflərinin və təlimatların mövcudluquna dair məlumat üçün şəbəkə xidməti təminatçınızla əlaqə saxlayın.

İnternet səhifələrinin nəzərdən keçirilməsi üçün tələb olunan konfigurasiya parametrlərini siz şəbəkə xidməti təminatçınızdan konfigurasiya mesajı kimi ala bilərsiniz.

Musiqi və videolar telefonun veb-brauzerində ötürülə bilinməz.

İnternetdə naviqasiya

Menyu > İnternet seçin.

Navigasiya tarixi, seçdiyiniz saytları və ya əlfəcirlərinizə baxın

Tarixçə, Əsas, və Sevimlilər cədvəlində keçmək üçün barmaq ilə sağa və ya sola diyirləyin.

Vebsayta keçin

Ünvan sətirini seçin və ünvanı daxil edin.

Vebsəhifədə gəzin

Barmağınızla səhifəni dartıb çəkin.

Miqyası böyüdü

Vebsəhifənin istədiyiniz sahəsini seçin.

Miqyası azaldın

Ekrana iki dəfə vurun.

İnterneti axtarın

Axtarış sətirini seçin və axtaran sözü yığın. Dəvət olunanda adi işlətdiyiniz axtarış sistemini seçin.

Əvvəl girən veb səhifəyə geri qayıdın

Tarixçə cədvəlini açın və veb səhifəni seçin.

İşarə: Nokia-nın Ovi Store-dan veb proqramları yükləyə bilərsiniz. Veb proqramını ilk dəfə açanda o, əlfəcinə əlavə olunur. Ovi Store haqqında ətraflı məlumat üçün www.ovi.com veb-saytına keçin.

Veb səhifəsini telefonunuzun ekranına sığışdırın

Veb-brauzer telefonuz üçün veb-səhifələri optimallaşdırma bilər. Miqyası artırmağın əvəzinə veb səhifə iri, oxunan mətn və şəkillərdən vahid sütuna düzülür.

Menyu > İnternet seçin.

Seçin  > Aletlər > Sütun görünüşü.

Veb səhifənin müxtəlif hissələrinə cəld olaraq keçmək üçün aşağıdakılardan seçin:

-  /  Veb səhifənin əvvəlki və ya ardıcıl gələn sahəsinə keçin.
-  Veb səhifəyə daxil olun.
-  Veb səhifənin başlıca sahəsinə keçin.
-  Veb səhifəni axtarın.
-  RSS oxuyun.

Mövcud seçimlər fərqlənə bilər.

Bu görünüş mobil istifadə üçün olan veb saytlar üçün yaramır.

Əlfəcin əlavə edin

Əgər siz həmşə eyni veb saytlara daxil olursunuzsa onları əlfəcin kimi əlavə edin ki, onlardan asanca istifadə edə bilərsiniz.

Menyu > İnternet seçin.

İnternet səhifələrini nəzərdən keçirərək  > Sevimlilərə əlavə et.

Əlfəcin edilmiş veb sayta keçin

Sevimlilər cədvəlini açın və əlfəcini seçin.

Naziqəsiya tarixçəsinizi silin

Menyu > İnternet seçin.

Tarixçə cədvəlini açın və  > Tarixçəni sil.

Saxlanılmış kukiləri və ya veb formalarında saxlanılan mətnləri silin

Seçin  > Aletlər > Parametrlər > Kukiləri sil və ya Avto-doldırmanı tımla.

Onlayn dostlarınızla əlaqədə olun

İcmalar haqqında

Menyu > Proqramlar > Proq və oyunlar > İcmalar seçin və müvafiq ictimai şəbəkə xidmətlərinizə daxil olun.

İcmalar proqramı ilə siz ictimai şəbəkə təcrübənizi artırma bilərsiniz. Bu proqram bəzi regionlarda mövcud deyil. Facebook və ya Twitter kimi ictimai şəbəkə xidmətlərinə daxil olduğunuz zaman siz aşağıdakıları edə bilərsiniz:

- Dostlarınızın status yeniləmələrini görmək
- Öz status yeniləməni dərc etmək
- Kamera ilə çəkdiyiniz şəkilləri dərhal paylaşmaq

İctimai şəbəkə xidmətləri tərəfindən dəstəklənən yalnız bu xüsusiyyətlər mümkündür.

İctimai şəbəkə xidmətlərindən istifadə şəbəkə dəstəyi tələb edir. Bu böyük həcmdə məlumat ötürülməsinə və əlaqədar məlumat trafik tariflərinə səbəb ola bilər. Məlumat köçürülməsi tarifləri haqqında məlumat üçün xidmət təminatçınıza müraciət edin.

İctimai şəbəkə xidmətləri üçüncü tərəf xidmətləridir və Nokia tərəfindən dəstəklənmir. Böyük insan qrupları ilə məlumat paylaşa biləcəyinizdən, istifadə etdiyiniz ictimai şəbəkə xidmətinin məxfilik parametrlərini yoxlayın. İctimai şəbəkə xidmətinin istifadə şərtləri həmin xidmətdə məlumat paylaşılmasına tətbiq olunur. Həmin xidmətin istifadə şərtləri və məxfilik siyasətləri ilə tanış olun.

Poçt və çat

Poçt haqqında

Menyu > Mesajlaşma > E-mail seçin.

Poçt vasitəsilə siz müxtəlif e-poçt hesablarınızdan məktubları oxuyub göndərmək üçün telefonunuzdan istifadə edə bilərsiniz.

Xidmətdən istifadə və ya məzmunun yüklənməsi məlumat trafik qiymətlərinə təsir edə biləcək böyük həcmdə məlumat ötürülməsinə səbəb ola bilər.

Əgər sizin hələ poçt hesabınız yoxdursa, siz daxilində Nokia-nın Ovi Mail xidməti olan Nokia hesabını yarada bilərsiniz. Ətraflı məlumat üçün www.ovi.com veb-saytına keçin. Nokia hesabınızla siz Nokia-nın bütün Ovi xidmətlərinə daxil ola bilərsiniz.

E-poçt göndərmək

Menyu > Mesajlaşma > E-mail və e-poçt hesabını seçin.

- 1 Seçimlər > Yenisini yaz seçin.
- 2 Qəbuləndən e-poçt ünvanını və mövzunu daxil edib məktubunuzu yazın.
- 3 Fayl əlavə etmək üçün, məsələn, şəkli, **Seçimlər > Əlavə et > Qalereyadan** seçin.
- 4 E-poçta əlavə olunacaq şəkli çəkmək üçün **Seçimlər > Əlavə et > Kameradan** seçin.
- 5 **Göndər** seçin.

Poçtu oxumaq və cavablamaq

Menyu > Mesajlaşma > E-mail və poçt hesabını seçin.

- 1 Poçtu seçin.
- 2 Poçtu cavablaşmaq yaxud yönəltmək üçün **Seçimlər** seçin.

Çat haqqında

Menyu > Mesajlaşma > Çat seçin.

Dostlarınızla ani mesajlarla yazışa bilərsiniz. Çat şəbəkə xidmətidir.

Xidmətdən istifadə və ya məzmunun yüklənməsi məlumat trafiki qiymətlərinə təsir edə biləcək böyük həcmdə məlumat ötürülməsinə səbəb ola bilər.

Dostlarınızla çat

Seçin **Menyu > Mesajlaşma > Çat**.

Siz eyni zamanda bir neçə xidmətə daxil olub çatd iştirak edə bilərsiniz. Siz hər xidmətə ayrılıqda daxil olmalısınız.

Siz eyni vaxtda bir neçə kontaktlar söhbət apara bilərsiniz.

- 1 Əgər bir neçə çat xidməti mümkündürsə, istədiyiniz xidməti seçin.
- 2 Xidmətə daxil olun.
- 3 Kontaktlarınızın siyahısında söhbət etmək istədiyiniz kontaktı seçin.
- 4 Displayin aşağısında yerləşən mətn sahəsində mətninizi daxil edin.
- 5 Seçin **Gönder**.

Xəritələr

Xəritələr haqqında

Bu telefon Xəritələr proqramı ilə təmin olunur və ölkənizin xəritələri yüklənmiş yaddaş kartı ilə ola bilər. Xəritələrdən istifadə etməkdən əvvəl yaddaş kartını telefona daxil edin.

Yalnız daxili SIM kartı istifadə edəndə Xəritələrdən istifadə edə bilərsiniz.

Menyu > Xəritələr seçin.

Siz ölkənizin müxtəlif yerlərinə baxa bilərsiniz. Həmçinin bunu edə bilərsiniz:

- Cari olduğunuz yerə baxmaq
- Yaxındakı yerə marşrutu qurmaq
- Ünvanları, maraqlı yerləri və xüsusi ünvanları axtarmaq və onları saxlamaq
- Olduğunuz yeri və ya ünvanı dostunuza mətn mesajla göndərmək

Artıq yaddaş kartına yüklənmiş xəritələrdə əhatə olunmamış ərazini axtarırsınızsa, ərazinin xəritəsi avtomatik olaraq internetdən yüklənir. Xəritələrin yüklənməsi zamanı xidmət provayderinizin şəbəkəsi ilə böyük həcmdə məlumat ötürülməsi ola bilər. Məlumat köçürülməsi tarifləri haqqında məlumat üçün xidmət təminatçınıza müraciət edin.

Siz xəritələri yükləmək üçün həmçinin Nokia Ovi Suite proqramından da istifadə edə bilərsiniz. Nokia Ovi Suite proqramını yükləmək və kompüterinizdə quraşdırmaq üçün www.ovi.com ünvanına daxil olun.

Carı olduğunuz yeri tapmaq üçün şəbəkənin mövcudluğu tələb oluna bilər. Siz internet giriş nöqtəsini seçmək haqqında məlumat əldə edə bilərsiniz.

Bəzi xidmətlər bütün ölkələrdə mövcud olmaya bilər və yalnız seçilmiş dillərdə təmin oluna bilər.

Rəqəmsal xəritələrin məzmunu bəzən qeyri-dəqiq və tam olmaya bilər. Təcili tibbi yardım kimi əhəmiyyətli əlaqələr üçün heç vaxt yalnız məzmuna və ya xidmətə etibar etməyin.

Xəritədə carı olduğunuz yeri seçin

Menyu > Xəritələr və Mövqeyim seçin.

Cari yerinizi yeniləyin

Seçimlər > Yeri yenilə seçin.

Cari yerinizi saxlayın

Seçimlər > Sevimli kimi saxla seçin.

Yeri tapın

Menyu > Xəritələr seçin.

- 1 **Axtar** seçin.
- 2 Yerin və ya ünvanın adını yığın
- 3 **Get** seçin. Mövcud ünvan və ya yerlərin siyahısı göstərilir.

Axtarışı təmiz edin

- 1 **Seçin Təkmil** > **Yeri tap** yaxud **Ünvanı tap**.
- 2 Axtarış üçün daha çoxlu detalları müəyyən edin və göstərişlərə əməl edin.

İşarə:Bütöv yerlər kateqoriyasında axtarmaq üçün bütün ad sətirlərini boş saxlayın.

İşarə:Axtardığınız yeri tapa bilməyəndə onlayn məlumat bazasından axtarın. -**nu onlayn axtarın** seçin. Əlavə rüsum tutula bilinər. Ətraflı məlumat üçün xidmət təminatçınızla əlaqə saxlayın.

Yeriniz və ya ünvanınızla paylaşın

Olduğunuz cari yeri və ya xəritədəki ünvanı dostunuza mətn mesajla göndərə bilərsiniz.

Menyu > Xəritələr seçin.

- 1 **Mövqeyim** yaxud xəritədəki ünvanı seçin və **Seçimlər > Bu yeri göndər**.
- 2 Mesajınızı yazın. Ünvan və yerə link avtomatik surətdə əlavə edilir.
- 3 Alan şəxsin telefon nömrənsini daxil edin və yaxud **Axtar** və saxlanılmış kontaktı seçin.
- 4 **Göndər** seçin.

Dostunuz ünvan detalları və linki olan mesajı alandan sonra linki seçib yerə telefonun veb brauzerində baxa bilərsiniz.

Piyada marşrut yaradın

Yaxındakı yerə piyada marşrutu yaradın. Yola düşməmişdən əvvəl marşrutunuzu və bütün döngələrə xəritədə baxa bilərsiniz.

Menyu > Xəritələr seçin.

- 1 **Plan marşr.** seçin.
- 2 Piyada marşrutunuzun başlanğıc yeri kimi **Başlama mövqeyi** və cari mövqeyinizi, yaddaşda saxlanmış və ya sonuncu yeri, xəritədən yeri və ya xüsusi bir ünvanı seçin. Cari olduğunuz yerdən başlamaq üçün seçin **Mənim yerim**.
- 3 **Təyinat nöqtəsi** və piyada marşrutunuzun son nöqtəsini seçin.
Düz xəttlə ölçəndə başlanğıc və finiş nöqtələri arasında maksimum məsafə 10 kilometr təşkil edir. Marşrutları gəzmək üçün keçid və ya bəzi xüsusi tünnellərdən istifadə etmək qadağandır.
- 4 **Get > Başla** seçin.
- 5 Marşrutu ləğv etmək üçün **Seçimlər > Marşrutu ləğv et** seçin.

Nokia Ovi xidmətləri

Nokia Ovi xidmətlərinin mümkünlüyü və qiymətləri

Nokia Ovi xidmətlərinin mümkünlüyü regiona görə fərqlənə bilər. Xidmətlərdən istifadə və ya məzmunun yüklənməsi böyük həcmdə məlumat ötürülməsinə səbəb ola bilər ki, bu isə məlumat trafik qiymətləri ilə nəticələnə bilər. Məlumat ötürülməsi qiymətləri haqqında ətraflı məlumat üçün şəbəkə xidməti təminatçınız ilə əlaqə saxlayın.

Ovi haqqında ətraflı məlumat üçün www.ovi.com veb-saytına keçin.

Nokia-nın Ovi xidmətlərinə giriş

Menyu > Proqramlar > Proq və oyunlar və istədiyiniz Ovi xidmətini seçin.

Yardım

Dəstək

Məhsulunuzdan necə istifadə etməyi öyrənmək istəyirsinizsə və ya telefonun necə çalışdığı haqda əmin deyilsinizsə, istifadəçi təlimatlarını tamamilə oxuyun.

Əgər bunun köməyi ilə məsələ həll olunmasa, bu halda aşağıdakılardan birini edin:

- Telefonunuzu yenidən başlatmaq. Telefonu söndürün və batareyanı çıxardın. Təxminən bir dəqiqədən sonra batareyanı yenidən daxil edib telefonu yandırın.
- Telefonunuzun proqram təminatını yeniləyin
- İstehsalçının parametrlərini bərpa edin

Əgər məsələ yenə də həll olunmursa, Nokia ilə təmir üçün əlaqə saxlayın. Daxil olun www.nokia.com/repair. Telefonunuzu təmirə göndərməzdən əvvəl həmişə telefondakı məlumatlarınızın nüsxəsini çıxardın.

Məsləhətlər xidmətinə əbunə olun

Məsləhətlər telefonunuzdan maksimum şəkildə istifadə etməyə kömək edən rahat xidmətdir, hansı ki sizə məsləhət və yardım mətnlərini, həmçinin oyun və proqramlar üçün yeniləşmələri təşkil edir.

Menyu > Proqramlar > Proq və oyunlar > 'Məsləhətlər seçin.

Abunəni başlayan və ya ləğv edən zaman mətn mesajlarının tarifləri tətbiq oluna bilər. Şərtlər və tələblər üçün telefonuzla təmin olunan istifadəçi təlimatına baxın və ya bu səhifəyə keçin www.nokia.com/mynokia.

Telefonu proqram təminatını yeniləyin

Telefonunuzun proqram təminatını yeniləyin

Telefonunuzun göstəricilərini yaxşılaşdırmaq, proqram yeniləmələrini və yeni qabaqcıl xüsusiyyətləri əldə etmək istəyirsiniz? Telefonunuzdan maksimal faydalanmaq üçün proqram təminatını mütəmadi olaraq yeniləyin. Siz telefonunuzu həmçinin yeniləmələri avtomatik yoxlanılması üçün qura bilərsiniz.



Xəbərdarlıq:


Əgər Siz yeniləşdirmə proqramını yükləsəniz, yükləmə prosesi bitənə qədər və cihaz yenidən işə düşənə qədər cihazdan istifadə edə bilməyəcəksiniz və hətta təcili yardım zənglərini də etmək mümkün olmayacaq.

Xidmətdən istifadə və ya məzmunun yüklənməsi məlumat trafiki qiymətlərinə təsir edə biləcək böyük həcmdə məlumat ötürülməsinə səbəb ola bilər.

Siz proqramınızı yalnız daxili SIM kart saxlayıcısında olan SIM kartdan istifadə etdikdə yeniləyə bilərsiniz.

Yeniləməyə başlamazdan əvvəl adapteri qoşun və ya batareyanın kifayət qədər dolu olduğuna əmin olun.

Menyu > Parametrlər seçin.



- 1 **Cihaz > Cih. yeniləmələri seçin.**
- 2 Hazırkı proqram təminatının versiyasını göstərmək və yeniləmənin mövcudluğunu yoxlamaq üçün **Cari proq. təfəsilatları seçin.**
- 3 Proqram təminatını yükləmək və quraşdırmaq üçün **Cihaz pr. yüklə** seçin. Ekranada göstərilən təlimatlara əməl edin.
- 4 Əgər quraşdırma yükləmədən sonra ləğv olunubsa, **Proq. yenil. qur** seçin.

Proqram təminatının yeniləməsi bir neçə dəqiqə çəkə bilər. Əgər quraşdırmada problem varsa, şəbəkə xidməti təminatçınıza müraciət edin.

Program təminatının yeniləmələrini avtomatik yoxlamaq

Seçin **Avto PT yenil.** və program təminatının yenilənməsini nə qədər tez yoxlanılacağını təyin edin.

Şəbəkə xidməti təminatçınız telefonunuzun program təminatı üçün yeniləmələri birbaşa hava üzərində telefonunuza göndərə bilər. Bu şəbəkə xidməti haqqında əlavə məlumat üçün şəbəkə xidməti təminatçınız ilə əlaqə saxlayın.

Kompüterlə telefonunuzun program təminatını yeniləyin

Telefonun program təminatını yeniləmək üçün Nokia Ovi Suite PC programından istifadə edə bilərsiniz. Telefonunuzu kompüterə qoşmaq üçün sizə uyğun kompüter, yüksək sürətli İnternet əlaqəsi və uyğun USB məlumat kabeli lazımdır.

Daha ətraflı məlumat almaq və Nokia Ovi Suite programını yükləmək üçün www.ovi.com/suite ünvanına daxil olun.

İlkin parametrlərin bərpası

Telefonunuz düzgün işləmirsə, siz bəzi parametrləri ilkin dəyərlərini yenidən qura bilərsiniz.

- 1 Bütün zənglərin və bağlantıların bitirilməsi.
- 2 **Menyu > Parametrlər və Zv. par. bərpası > Yalnız param-lər seçin.**
- 3 Təhlükəsizlik kodunu daxil edin.

Bu, telefonda saxlanan sənədlərə və ya fayllara təsir etmir.

İlkin parametrləri bərpa etdikdən sonra telefonunuz sönmür və sonra yenidən yanır. Bu normaldan bir qədər çox davam edə bilər.

Faylları qaydaya salmaq

Siz faylları və qovluqları köçürə, nüsxələyə, silə və ya telefon yaddaşında və ya yaddaş kartında yeni qovluqlar yarada bilərsiniz. Əgər siz fayllarınızı öz qovluqlarında qaydaya salsanız, siz onları gələcəkdə asanlıqla tapa biləcəksiniz.

Menyu > Proqramlar > Qalereya seç.

Yeni qovluğa yaratmaq

Daxilində altqovluğa yaratmaq istədiyiniz qovluqda **Seçimlər > Qovluq əlavə et** seçin.

Faylı nüsxələmək və ya qovluğa köçürmək

Faylı seçib saxlayın və peyda olan menyudan müvafiq seçimi edin.

İşarə:Siz Qalereya vasitəsilə həmçinin musiqi və videoları səsldə və göstərə yaxud şəkillərə baxa bilərsiniz.

Yaddaş kartında şəkillərinizi və digər məzmunun ehtiyat nüsxəsini çıxarın.

Hər hansı vacib faylları itirməyəcəyinizdən əmin olmaq istəyirsiniz? Telefonunuzun yaddaşının nüsxəsini uyğun yaddaş kartında çıxara bilərsiniz.

Menyu > Parametrlər > Sinx və rez. nüs. seç.

Rezr. nüs. yarat seç.

Nüsxəni bərpa etmək

Rez. nüs-i bər. et seç.

Ətraf mühiti qoruyun

Enerjiyə qənaət

Əgər aşağıdakılara etsəniz, batareyanızı tez-tez doldurmağa ehtiyac olmayacaq:

- İstifadə olunmayan tapşırıq və məlumat əlaqələrini, məsələn Bluetooth əlaqəsini bağlayın.
- Taçskrin və klaviatura tonu kimi lazımsız səsleri qeyri aktivləşdirin.

Tullantıların təkrar istifadəsi



Bu telefon istehlak müddətinin sonuna çatdıqda onun bütün materialları, materiallar və enerji kimi yenidən bərpa oluna bilər. Düzgün utilizasiya və yenidən istifadəni təmin etmək üçün Nokia tərəfdaşları ilə We:recycle adlı proqram çərçivəsində əməkdaşlıq edir. Köhnə Nokia məhsullarınızı necə yenidən istifadə etməyə və toplanma yerlərini tapmağa dair məlumat üçün www.nokia.com/werecycle ünvanına daxil olun və ya Nokia Əlaqə Mərkəzinə zəng edin.

Siz qablaşdırma materiallarını və istifadəçi təlimatlarını öz yerli təkrar istifadə qaydalarınıza uyğun olaraq təhvil verə bilərsiniz.



Məhsulunuzun, batareyanın üzərindəki X işarəli çarxlı qutu işarəsi, mətn və ya qablaşdırma sizə xətilədir ki, bütün elektrik və elektron məhsullar, batareyalar və akumulyatorlar istifadə müddətləri bitdikdə ayrı yerlərə atılmalıdır. Bu tələb Avropa İttifaqında tətbiq olunur. Bu məhsulları çeşidləndirilməmiş bələdiyyə tullantılarının arasına yerləşdirməyin. Telefonunuzun ətraf mühitə təsir göstərdiyi xüsusiyyətləri barədə əlavə məlumat əldə etmək üçün www.nokia.com/ecoprofile veb-səhifəsinə keçin.

Məhsul və təhlükəsizlik üzrə məlumat

Şəbəkə xidmətləri və qiymətlər

Cihazınızın (E)GSM 900, 1800 MHz şəbəkələr istifadəsi təsdiq edilmişdir.

Cihazdan istifadə üçün xidmət provayderinə əbunə olmalısınız.

Şəbəkə xidmətlərindən istifadə və cihazınıza məzmun yüklənməsi şəbəkə bağlantısı tələb edir və məlumat trafik qiymətlərinə təsir edə bilər. Məhsulun bəzi funksiyaları şəbəkə dəstəyi tələb edir və əbunə olmanız lazım ola bilər.

Cihazınızı qoruyun

Cihazınızla, adapter və aksesuarlarla ehtiyatla davranın. Aşağıda göstərilən təkliflər zəmanətin əhatə etdiyi sahələrin qorunmasına yardım edəcək.

- Cihazı quru saxlayın. Çökmüntü, nəmlik və bütün növ maye və rütubətin tərkibində elektron sxemlərin korroziyasına səbəb olan minerallar ola bilər. Cihazınızı yaş olduqda batareyanı çıxarın və cihazın tam qurumasını təmin edin.
- Cihazı tozlu və ya çirklı yerlərdə istifadə etməyin və ya saxlamayın. Ayrıla bilən hissələr və elektron komponentlər zədələne bilər.
- Cihazı yüksək temperaturda saxlamayın. Yüksək temperatur cihazın istehlak müddətini qısaltdıqda, batareyanı zədələyə və plastik hissələri əy və ya əridə bilər.
- Cihazı soyuq temperaturda saxlamayın. Cihaz isinərək normal temperatura qayıtdıqda cihazın içində nəmlik yarana bilər və bunun nəticəsində elektron sxemlər zədələne bilər.
- Cihazı yalnız bu istifadədə təlimatında göstərilmiş qaydada açın.
- İcazəsiz modifikasiyalar cihazı zədələyə bilər və radio cihazlarının istifadəsinin tənzimləyən qaydaların pozulmasına səbəb ola bilər.
- Cihazı yerə salmayın, taqıldatmayın və ya silkələməyin. Kəskin rəftar daxili sxem platasını və mexanika elementlərini qıra bilər.
- Cihazın səthini təmizləmək üçün yalnız yumşaq, təmiz, quru parçadan istifadə edin.
- Cihazı rəngləməyin. Rəng hərəkət edən hissələri tıxaya və müvafiq əməliyyatlara mane ola bilər.
- Optimal fəaliyyət üçün cihazı vaxtaşırı söndürün və batareyanı çıxarın.
- Cihazınızı maqnit və ya maqnit sahələrindən uzaq saxlayın.
- Vacib məlumatlarınızın təhlükəsizliyi üçün onları ən azı iki ayrı yerdə saxlayın, məsələn, cihazınızda, yaddaş kartında və ya kompüterdə və ya vacib məlumatı yazın.

Təkrar emal

İstifadə edilmiş elektron məhsulları, batareyaları və qablaşdırma materiallarını həmişə təyin edilən toplama nöqtəsinə qaytarın. Bu yolla siz tullantıların nəzarətsiz atılmasının qarşısını almağa və materialların təkrar emal etməsinə kömək edirsiniz. Nokia məhsulunuzu necə təkrar emal etdirəcəyiniz barədə məlumatı www.nokia.com/recycling ünvanlarından əldə edə bilərsiniz. .

Rəqəmli hüquqların idarəsi haqqında

Bu cihazdan istifadə edərkən bütün qanunlara riayət edin və müəllif hüquqları da daxil olmaqla, yerli adətlərə, digər şəxslərin şəxsi işlərinə və qanuni hüquqlarına hörmət edin. Müəlliflik hüquqlarının mühafizəsi şəkillərin, musiqi və digər məzmunlu funksiyaların surətinin çıxarılmasına, dəyişdirilməsinə və ya köçürülməsinə mane ola bilər.

Sahiblərin geniş hissəsi müəllif hüquqları da daxil olmaqla, öz intellektual mülkünü qorumaq məqsədi ilə Rəqəmli hüquqlar idarəsinin (RHL) müxtəlif texnologiya növlərindən istifadə edə bilər. Bu cihaz RHL tərəfindən qorunan tərkibə daxil olmaq üçün RHL proqramlarının müxtəlif növlərindən istifadə edir. Bu cihazla WMDRM 10 və OMA DRM 1.0 ilə qorunan tərkibə daxil ola bilərsiniz. Əgər hansısa RHL proqramı tərkibi qoruya bilmir, onda tərkibin sahibləri bu kimi RHL proqramının yeni RHL tərəfindən qorunan tərkibə daxil olmasının ləğv olunmasını tələb edə bilərlər. Bu kimi RHL proqramının ləğv edilməsi artıq sizin cihazınızda RHL tərəfindən qorunan tərkibin yeniləşməsinin qarşısını ala bilər. Belə RHL proqramının ləğvi RHL başqa növləri tərəfindən qorunan digər tərkiblərin istifadəsinə, və ya RHL tərəfindən qorunmayan tərkiblərə təsir etməyəcək.

Rəqəmli hüquqların idarəsi (RHL) tərəfindən qorunan tərkib müvafiq lisenziya ilə müşahidə olunur ki, bu da tərkibdən istifadə etmək üçün Sizin hüquqlarınızı müəyyənləşdirir.

Cihazınız OMA DRM ilə qorunan tərkibə sahibdirsə, lisenziyaların və tərkibin nüsxəsini çıxarmaq üçün Nokia Ovi Suite proqramının nüsxə çıxarma funksiyasından istifadə edin.

Digər ötürmə metodları ola bilsin ki, cihazın yaddaşını formatladıqdan sonra sizin OMA RHL ilə qorunan tərkibdən istifadəni davam edə bilməzsiniz. Bu tərkiblə bərpə ediləsi lisenziyaları köçürməsin. Sizin həmçinin cihazınızda faylların pozulduğu təqdirdə lisenziyaları bərpə etməli ola bilərsiniz.

Əgər sizin cihazda WMDRM qorunan tərkib varsa, cihaz yaddaşının formatlanması zamanı lisenziyalar və tərkib itiriləcək. Sizin həmçinin cihazınızda faylların pozulduğu təqdirdə lisenziyalar və tərkibdən də məhrum ola bilərsiniz. Lisenziyalar və ya tərkibin itirilməsi Sizin cihazınızda həmin tərkibdən təkrar istifadə etmək imkanınızı məhdudlaşdırır. Daha geniş məlumat almaq üçün Sizə xidmət göstərən müəssisə ilə əlaqə saxlayın.

Bəzi lisenziyalar xüsusi SIM karta qoşulu ola bilər və yalnız SIM kart cihaza daxil edilərsə qorunan tərkibə daxil olmaq olar.

Batareyalar və adapterlər

Batareya və adapter barədə məlumat

Cihazınızın BL-5C təkrar doldurulana batareya ilə istifadə olunması nəzərdə tutulub. Nokia bu cihaza uyğun əlavə batareya modelləri dəzəldə bilər. Həmişə orijinal Nokia batareyalarından istifadə edin.

Bu cihaz üçün aşağıdakı adapterlər nəzərdə tutulmuşdur: AC-3. Nokia adapterinin modelinin dəqiq nömrəsi E, X, AR, U, A, C, K və ya B ilə təyin olunan ştəpselin növündən asılı olaraq müxtəlif ola bilər.

Batareya yüzrlə dəfə doldurula və boşaldıla bilər lakin vaxt keçdikcə batareya köhnəlir. Danışmaq və gözləmə rejimlərinin vaxtı normal vaxtdan qısdırsa batareyanı dəyişin.

Batareya təhlükəsizliyi

Batareyanı çıxarmazdan əvvəl həmişə cihazı söndürün və enerji qurğusundan ayırın. Adapteri və ya aksesuarı ayırarkən, şnurdan deyil, ştəpseldən tutub çəkin.

Adapteriniz istifadə edilmədikdə, onu elektrik rozetkasından və cihazdan ayırın. Batareyanın normadan artıq doldurulması onun istehlak müddətini qısaltdığından, tam doldurulmuş batareyanı adapterə qoşulu saxlamayın. İstifadə edilmədikdə tam doldurulmuş batareya enerjisini vaxt keçdikcə itirir.

Həmişə batareyanı 15°C və 25°C (59°F və 77°F) dərəcə arasında saxlayın. Kəskin temperaturlar batareyanın fəaliyyətini və ömrünü azaldır. Batareyası isti və ya soyuq olan cihaz qaydasında işləməyə bilər.

Təsədüfi qısa qapanma dəmir metal əşyalar birbaşa batareyanın metal zolaqlarına toxunduqda, məsələn, tek batareyanı cibinizdə gəzdirdiyinizdə baş verə bilər. Qısa qapanma batareyaya və ya əlaqədə olan əşyaya zərər verə bilər.

Partlamağa səbəb ola biləcəyi üçün batareyaları oda atmayın. Batareyaları yerli qaydalara müvafiq olaraq məhv edin. Mümkün olduqda batareyanı təkrar emal etdirin. Ev tullantısı kimi atmayın.

Batareyaları sökməyin, kəsməyin, açmayın, vurmayın, əyməyin və ya dəsməyin. Batareya sızması olarsa, batareya mayesinin dəriyə və ya gözlərə təmas etməsindən çəkinin. Əgər bu baş verərsə, zərər görmüş nahiyyələri dərhal su ilə yuyun və ya tibbi yardım üçün müraciət edin.

Batareyaya kənar əşyaları daxil etməyin, batareyanı təmir etməyin, suya və ya digər mayelərə salmayın. Batareyalar zədələnsə, partlayışa səbəb ola bilər.

Batareyanı və adapteri yalnız müvafiq məqsəd üçün istifadə edin. Yalnız istifadə və ya təsdiq edilməyən batareya və ya uyğun olmayan adapterin istifadəsi yanğın, partlayış və ya digər təhlükələr yarada bilər və hər hansı təsdiqi və ya zəmanəti etibarsız edə bilər. Əgər cihaz və ya batareyanın zədələndiyindən əmin olsanız, istifadə etməzdən əvvəl onu xidmət mərkəzinə apararaq yoxladın. Heç vaxt zədələnmiş batareya və ya adapterdən istifadə etməyin. Adapteri yalnız qapalı məkanda istifadə edin.

Əlavə təhlükəsizlik məlumatı Təcili yardım zənginin edilməsi

- 1 Cihazın işlək vəziyyətdə olmasını təmin edin.
- 2 Müvafiq signal intensivliyini yoxlayın. Siz həmçinin aşağıdakıları etməli ola bilərsiniz:
 - SIM kart daxil edin.
 - Cihazınızın üçün aktivləşdirdiyiniz zənglərin qadağan edilməsi, müəyyən nömrələrin yığılması və ya bağlı istifadəçi qrupu kimi zəng məhdudiyyətlərini ləğv edin.
 - Uçuş profilinin aktiv olmadığından əmin olun.
 - Cihaz ekranı və düymələri kilidlənsə, onların kilidini açın.
- 3 Əsas ekranı görünənə kimi davamlı olaraq bitirmə düyməsini basın.
- 4 Sürüncəci açın.
- 5 Olduğunuz yerin rəsmi təcili yardım nömrələrini daxil edin. Təcili yardım nömrələri ərazidən asılı olaraq fərqlənir.
- 6 Zəng düyməsini basın.
- 7 Tələb olunan məlumatı mümkün qədər dəqiq verin. İcazə veriləndə zəngi bitirməyin.

 **Mühüm:** Cihazınızın internet zənglərini dəstəkləyirsə, həm mobil zəngləri, həm də internet zənglərini aktivləşdirin. Cihaz həm mobil şəbəkə, həm də internet zəng xidməti provayderiniz ilə təcili zəng etməyə çalışa bilər. Hər şəraitdə bağlantıya təminat verilmir. Təcili tibbi yardım kimi əhəmiyyətli əlaqələr üçün heç vaxt yalnız simsiz cihaza etibar etməyin.

Kiçik uşaqlar

Sizin cihazınız və onun aksesuarları oyuncaq deyil. Onlar kiçik hissələrdən ibarət ola bilər. Onları kiçik uşaqların əli çatmadığı yerdə saxlayın.

Tibbi cihazlar

Simsiz telefonlar da daxil olmaqla radio ötürücü avadanlığın işlədilməsi qeyri-müvafiq mühafizə edilən tibb cihazlarının funksionallığına təsir edə bilər. Tibb cihazlarının xarici RF enerjisindən müvafiq şəkildə mühafizə edildiyini müəyyənləşdirmək üçün həkim və ya tibb cihazının istehsalçısı ilə məsləhətləşin. Təlimatlarda göstərilirsə, cihazınızı məsələn, xəstəxanalarda söndürün.

İmplantasiya edilmiş tibbi cihazlar

Tibbi cihazların istehsalçıları məsləhət görür ki, tibbi cihazla ehtimal müdaxiləni aradan qaldırmaq üçün nəbzölçən və ya implantasiya edilmiş kardiyo defibrilyasiya cihazı ilə simsiz cihaz arasında minimum 15.3 sm (6 düym) məsafə olmalıdır. Belə cihazları olan şəxslər bunları etməlidirlər:

- Həmişə simsiz cihazları tibbi cihazdan 15.3 santimetrdən (6 düym) çox məsafədə saxlayın.
- Cihaz döş cibində daşıymamalıdır.

- Sımsız cihazı tibbi cihazdan əks tərəfdə qulağa taxın.
- Müdaxilə olduğuna dair hər hansı şübhə yaranarsa, sımsız cihazı söndürün.
- İmplantasiya edilmiş tibbi cihazlar üçün istehsalçının təlimatlarına əməl edin.

Sımsız cihazınızı implantasiya edilən tibbi cihazla necə istifadə etməyə dair suallarınız varsa, həkiminizə müraciət edin.

Eşitmə

Xəbərdarlıq:
Qulaqlıqların istifadə edilməsi sizin xarici səsləri eşitmək imkanınıza təsir edə bilər. Sizin təhlükəsizliyiniz üçün təhlükəli olan yerlərdə qulaqlıqları istifadə etməyin.

Bəzi sımsız cihazlar bəzi eşitmə cihazlarının fəaliyyətinə təsir edə bilər.

Nikel

! **Qeyd:** Bu cihazın səthi nikel örtüyünə malik deyildir. Bu cihazın səthi paslanmayan poladdan ibarətdir.

Cihazınızı zərərli tərkibdən qoruyun.

Cihazınızın viruslara və digər zərərli tərkiblərə məruz qala bilər. Aşağıdakı ehtiyat tədbirlərini həyata keçirin:

- Mesajları açarkən ehtiyatlı olun. Onlar zərərli proqramlar ehtiva edə bilər və ya cihazınız və ya kompüteriniz üçün zərərli ola bilər.
- Bağlantı sorğularını qəbul edərkən, interneti gözdən keçirərək və ya tərkib yükləyərkən ehtiyatlı olun. Etibar etmədiyiniz mənbələrdən Bluetooth əlaqəsini qəbul etməyin.
- Yalnız etibar etdiyiniz və müvafiq təhlükəsizlik və təminat təklif edən mənbələrin xidmətlərini istifadə edin və proqramlarını quraşdırın.
- Cihazınıza və qoşulan hər hansı digər kompüterə antivirus və digər təhlükəsizlik proqramını yükləyin. Eyni zamanda yalnız bir antivirus proqramı istifadə edin. Daha çoxundan istifadə cihazın və ya kompüterin fəaliyyətinə və əməliyyatına təsir edə bilər.
- Cihazınızda üçüncü tərəf internet saytlarına əvvəlcədən qurulan əlfəcirlərə və bəndlərə daxil olsanız, ehtiyat tədbirlərini həyata keçirin. Nokia belə saytlar üçün heç bir məsuliyyət daşımır.

İş mühiti

Bu cihaz RT-yə məruz qalma ilə bağlı təlimatlara qulaqda normal istifadə vəziyyəti zamanı və ya ən azı 1,5 santimetrdən (5/8 düym) bədənə uzaq olduqda cavab verir. Üstünüzə gəzdirmək üçün daşıma qabı, kəmə qışqacı və ya tutqacda metal tərkibli olmamalı və bədəninizdən yuxarıda göstərilən məsafədə uzaq olmalıdır.

Məlumat faylları və ya mesajların ötürülməsi keyfiyyətli şəbəkə bağlantısı tələb edir. Məlumat faylları və mesajları belə bağlantı yaranana qədər ləngiyə bilər. Ötürülmə tamamlanana qədər ayrılma məsafəsinə dair təlimatlara riayət edin.

Avtomobiller

Radio siqnailləri elektron yanacaq injektor sistemləri, elektron antikilidləmə əyləc sistemləri, elektron sürət tənzimləyici sistemlər və hava yastığı sistemləri kimi avtomobillərdə düzgün quraşdırılmayan və ya lazımı qaydada qurulmayan elektron sistemlərə təsir göstərə bilər. Ətraflı məlumat üçün avtomobilinizin və ya onun avadanlığının istehsalçısı ilə əlaqə saxlayın.

Cihazı ancaq ixtisaslı şəxslər avtomobilə quraşdırmalıdır. Yalnız quraşdırılma və ya xidmət təhlükəli ola bilər və sizin zamanınızı itibarsız edə bilər. Mütəmadi olaraq avtomobilinizə quraşdırılan cihazın düzgün quraşdırıldığı və işlədiyini yoxlayın. Cihaz, onun hissələri və ya aksesuarları ilə eyni bölmədə alışıq mayelər, qazlar və ya partlayıcı maddələri saxlamayın və ya daşımayın. Unutmayın ki, hava yastıqları böyük qüvvə ilə açılır. Cihazınızı və ya aksesuarları hava yastığının açıldığı hissələrə yerləşdirməyin.

Təyyarəyə minməzdən əvvəl cihazı söndürün. Təyyarədə simsiz cihazlardan istifadə təyyarənin işləməsi üçün təhlükəli və qeyri-qanuni ola bilər.

Potensial partlayıcı mühit

Mümkün partlayış ola biləcək hər hansı mühitlərdə cihazınızı söndürün. Dərc olunmuş bütün təlimatlara əməl edin. Belə ərazilərdə qıvcıqlar bədən xəsarəti və ya ölümə nəticələnən partlamaya yaxud yanğına səbəb ola bilər. Telefonu xidmət stansiyalarında olan qaz nasosları kimi yanacaq stansiyalarında söndürün. Yanacaq depolarında, saxlama və paylama məntəqələrində, kimyəvi zavodlarda və ya partlayış əməliyyatları keçirilən ərazilərdə məhdudiyyətlərə riayət edin. Potensial partlayış atmosferi olan ərazilər həmişə olmasa da çox vaxt aşkar qeyd edilir. Buraya nəqliyyat vasitələrinin motorunu söndürülməsi məsləhət görülməli ərazilər, qayıqlarda göyərtdən aşağı hissə, kimyəvi maddələrin ötürüldüyü və ya saxlandığı binalar daxildir, belə yerlərdə havada kimyəvi maddələr və atom, toz, və ya metal tozları kimi hissəciklər olur. Maye qazla işləyən avtomobil istehsalçılarına bu cihazın həmin avtomobillərin yaxınlığında istifadə edilməyəcəyini soruşmalısınız.

Sertifikat barədə məlumat (SAR)

Bu mobil cihaz radio dalğalara məruz qalma təlimatlarına cavab verir.

Sizin mobil telefon radio qəbul ötürücüsü və edicisidir. Bu cihaz beynəlxalq qaydalar tərəfindən tövsiyyə edilmiş radio tezliyinə məruz qalma limitlərini aşmayan cihaz kimi hazırlanmış və istehsal edilmişdir. Bu təlimatlar ICNIRP müstəqil elmi təşkilat tərəfindən yaradılıb, belə ki, yaş həddi və sağlamlıq nəzərə alınmadan, hər bir kəsin müdafiəsini təmin etmək üçün hazırlanan təhlükəsizlik qaydalarından ibarətdir.

Mobil cihazlar üçün təsir standartı olaraq Xüsusi Absorbsiya Dərəcəsi (SAR) kimi tanınan ölçü vahidi istifadə edilir. ICNIRP təşkilatının təlimatında göstərilmiş SAR həddi 2.0 vət/kilogramdır (W/kg) 10 qram toxuma ortalaması. SAR üçün testlər bütün sınaqdan keçirilmiş tezlik diapazonlarında cihaz ən yüksək təsdiq edilmiş güc səviyyəsində məlumatı ötürərkən standart iş vəziyyətində keçirilir. İstifadə edilən qurğunun SAR səviyyəsi maksimal dərəcədə aşağı ola bilər, çünki qurğunun ancaq şəbəkə ilə əlaqə yaratmaq üçün enerji verməsi tələb olunur. Bu rəqəm bir sıra faktorun təsiri ilə dəyişir; məsələn sizin şəbəkə baza stansiyasına nə qədər yaxın məsafədə olmağınızdan asılıdır.

Bu cihazın qulaqda istifadəsi üçün ICNIRP təşkilatının təlimatında göstərilən ən yüksək XAD dərəcəsi belədir 0.61 W/kg.

Cihaz aksesuarlarının istifadəsi SAR dərəcəsinə təsir edə bilər. Milli hesabatçılıq tələblərindən və şəbəkə diapazonundan asılı olaraq SAR dərəcələri fərqlənə bilər. SAR barədə əlavə məlumat məlumat haqqında məlumatın ardınca www.nokia.com saytında verilir.

Müəllif hüquqları və digər bildirişlər

UYĞUNLUQ BƏYANNAMƏSİ

CE 0434

CE 0168

Nokia Aİ Xəbərdarlıq Orqanları arasında keçid edir və bu məhsulun Xəbərdarlıq Orqanları tərəfindən Aİ qaydalarına müvafiq olduğu təsdiq edilmişdir. Bu istifadəçi təlimatlarında göstərilən CE nişanları bu keçid müddətində məhsulun üzərində görünə bilər.

Bununla, NOKIA CORPORATION bildirir ki, bu RM-702 məhsulu 1999/5/EC Direktivinin əsas tələblərinə və müvafiq göstərişlərinə cavab verir. Uyğunluq Bəyannaməsinin surətini <http://www.nokia.com/global/declaration> ünvanından əldə edə bilərsiniz.

Nokia, Nokia Connecting People, Ovi və WE: loqotip Nokia Corporation-ın əmtəə nişanları və ya qeydiyyatda alınmış əmtəə nişanlarıdır. Nokia tune Nokia Corporation-nın səs nişanıdır. Bu sənəddə qeyd edilən digər məhsulların və ya şirkətlərin adları onların müvafiq sahiblərinin əmtəə adları və ya əmtəə nişanları ola bilər.

Bu sənəddə göstərilən məlumatın Nokia şirkətinin əvvəlcədən alınmış yazılı razılığı olmadan hər hansı şəkildə müəyyən bir qisminin və ya tam surətinin çıxarılması, köçürülməsi, yayılması və ya saxlanması qadağan edilir. Nokia daimi inkişaf siyasətini təbiiq edir. Nokia bu sənəddə göstərilən istənilən məhsula əvvəlcədən xəbərdarlıq etmədən dəyişiklik etmək və ya təkmilləşdirmək hüququna malikdir.



Includes RSA BSAFE cryptographic or security protocol software from RSA Security.



Java and all Java-based marks are trademarks or registered trademarks of Sun Microsystems, Inc.

Portions of the Nokia Maps software are ©1996-2012 The FreeType Project. All rights reserved.

The Bluetooth word mark and logos are owned by the Bluetooth SIG, Inc. and any use of such marks by Nokia is under license.

Bu məhsul MPEG-4 Vizual Patent Portfel Lisenziyası əsasında (i) MPEG-4 Vizual Standarta əsasən şifrələnmiş məlumatın şəxsi və ya qeyri-kommersiya fəaliyyəti ilə məşğul olan istehlakçının şəxsi və ya qeyri-ticarəti xarakterli istifadəsi və (ii) lisenziyalı video provayderləri tərəfindən təqdim edilmiş MPEG-4 videonun istifadə üçün lisenziya verilib. Başqa heç bir istifadə üçün lisenziya verilmir və ya tətbiq edilmir. Təbliğat, daxili və kommersiya məqsədli istifadə ilə bağlı ətraflı məlumat MPEG LA, LLC-dən əldə edilə bilər. <http://www.mpegla.com> saytına baxın.

Müvafiq qanunvericilikdə icazə verilən maksimum dərəcədə Nokia, ya da ona lisenziya verən hər-hansı məlumatın və ya gəlirin itməsi və ya hər-hansı xüsusi, təsadüfi, əhəmiyyətli, və ya dolayı yolla vurulan ziyanlara görə heç bir məsuliyyət daşımır.

Bu sənədin mətni "olduğu kimi" təqdim edilir. Müvafiq qanunvericiliyin tələbləri istisna olmaqla, bu sənədin dəqiqliyi, etibarlılığı və ya mətninə dair heç bir bərabər və ya dolayı zəmanət, o cümlədən (lakin bununla məhdudlaşdırılmadan) əmtəə vəziyyəti və xüsusi məqsədlər üçün yararlılığına dair dolayı zəmanət verilmir. Nokia istənilən vaxt əvvəlcədən xəbərdarlıq etmədən bu sənədi dəyişdirmək və ya istifadədən çıxartmaq hüququna malikdir.

Bəzi məhsulların, funksiyaların, proqramların və xidmətlərin işləməsi regionlara görə dəyişə bilər. Ətraflı məlumat almaq üçün Nokia dileri və ya xidmət provayderiniz ilə əlaqə saxlayın. Bu cihazda ABŞ və digər ölkələrin ixracat qanun və qaydalarına tabe olan əşya, hər-hansı bir texnologiya, və ya proqram ola bilər. Qanunvericiliyə zidd olan yayınmalar qadağan edilir.

Nokia cihazınızla birlikdə təqdim olunmuş üçüncü tərəf proqramların işləməsi, məzmunu və ya son istehlakçı dəstəyi ilə bağlı heç bir zəmanət vermir və ya məsuliyyət daşımır. Proqramdan istifadə etməklə, siz proqramın olduğu kimi təqdim edildiyini qəbul edirsiniz. Nokia cihazınızla birlikdə təqdim olunmuş üçüncü tərəf proqramların işləməsi, məzmunu və ya son istehlakçı dəstəyi ilə bağlı heç nə təqdim etmir, heç bir zəmanət vermir və ya məsuliyyət daşımır.

Nokia xidmətlərindən istifadənin mümkünlüyü regiona görə fərqlənə bilər.

Bəzi əməliyyatlar və funksiyalar SIM kart və/və ya şəbəkədən, MMS-dən asılıdır və ya cihazın uyğunluğundan və dəstəklənən tərkib formatlarından asılıdır. Bəzi xidmətlər üçün ayrıca qiymət tətbiq edilir.

İndeks

A

axtarış	
— radio stansiyaları	27
antennalar	11

B

batareya	6, 41
batareyanı doldurmaq	41
batareyanın	
— doldurulması	9
bildirişlər	24
Bluetooth	24, 25
brauzer	29

Ç

çat xidmətləri (IM)	33
---------------------	----

D

dəstək	36
Düymələr və hissələr	5

E

elektron poçt	32
e-poçt	
— göndərmək	32
— yaratmaq	32

Ə

əlfəcirlər	31
ətraf mühitə dair məsləhətlər	39

F

fayl idarəedilməsi	38
FM radio	26, 27

G

giriş kodları	11
görüşlər	24

X

Xəritələr	33
— marşrutların yaradılması	35
— paylaşma	35

I

IM (cəld mesajlaşma)	33
IMEI nömrəsi	11

İ

ictimai şəbəkələr	31
indikatorlar	14
internet	29
iş masası	14, 22

K

kabel bağlantısı	26
kamera	
— şəkilləri çəkmək	28
— şəkilləri və videoları göndərmək	29
— videoların çəkilişi	28
kilid kodu	11
kilidləmək	
— düymələr	13
— ekran	13
klaviatura kilidi	13
kontaktlar	
— əlavə etmək	17
— nüsxələmək	15
— saxlamaq	17
kontenti köçürmək	26
köçürümə kontenti	26

Q

qayış	10
-------	----

L

lüğət	19
-------	----

M		proqnozlu mətn daxiləldilməsi	18, 19
Maps		proqnozlu mətn daxilətmə	19
— axtarış	34	qram yenilənmələri	36, 38
— cari yer	34	PUK kodları	11
mesajlar		R	
— audio	21	radio	26, 27
— göndərmək	20	S	
— nüsxələmək	15	saat	24
məlumat bağlantıları		səs	16
— Bluetooth	24	səs mesajları	21
məlumatın bərpa edilməsi	39	SIM kart	5, 6, 7, 12
məlumatın nüsxəsinin çıxarılması	39	SMS (qısa mesaj xidməti)	20
Məsləhətlər xidməti	36	sürətli nömrə yığımı	17
mətn daxiləldilməsi	19	Ş	
mətn daxilətmə	19	şəkillər	
mətn daxilətməsi	18	— çəkmək	28
mətn mesajları	20	— göndərilmə	25, 29
məzmun köçürülməsi	15	— köçürmə	26
məzmunun nüsxələməsi	15	şəkilləri çəkmək	
MMS (multimedia mesaj xidməti)	20	Bax <i>kamera</i>	
MMS (multimedia mesajı xidməti)	20	T	
mövzular	22	tarix və vaxt	24
multimedia mesajları	20	telefon	
musiqi	28	— telefonu yandırmaq/söndürmək	10
N		Telefonun dəyişməsi	15
Nokai Ovi xidmətləri	35	telefonunuzun fərdiləşdirilməsi	22, 23
Nokia dəstək məlumatı	36	telefonu yandırmaq/söndürmək	10
Nokia Ovi	35	təcili yardım zəngləri	42
P		təhlükəsizlik kodu	11
parametrlər		Təqvim	24
— bərpaetmə	38	toxunuş ekranı	13
parametrlərin bərpası	38	tonlar	
PIN kodları	11	— fərdiləşdirmə	23
poçt	32	tullantıların təkrar istifadə edilməsi	39
— oxumaq və cavablaşmaq	32	U	
poçt qutusu		ucadanışan	16
— səs	21		
profillər			
— fərdiləşdirmə	23		

USB bağlantısı	26
----------------	----

V

vaxt və tarix	24
veb	29
veb-brauzer	29
— əlfəcinlər	31
— kukilər	31
— səhifələrdə naviqasiya	30
video	
— köçürümə	26
— yazılış	28
videolar	
— göndərilmə	25, 29
— göstərmək	28
vizitkalar	25

Y

yaddaş kartı	8
yazılış	
— video	28
yeniliklər	
— telefonun proqram təminatı	36, 38

Z

zavod parametrləri, bərpaetmə	38
zənglər	
— edilmə	16
— jurnal	16, 17
— təcili yardım	42
zəngli saat	24
zəng melodiyaları	23